

## Dan ıldızı parlaq olur

**D**ünya şöhretli bestəkar Fikrət Əmirovun müsicisinin emosional gücü barədə maraqlı bir fikri vardi. Deyərdi, insan musiqi yaranandan, mahnı meydana goləndən özünü dərk etmeye, öz hisslerini başa düşməyə alışib, özünü dərk edəndən sonra isə başqalarının dərdinə şerik olmağa başlayıb. Hətta mənə ele gəlir ki, insan ancaq mahnı yaranandan sonra başqa adamları başa düşüb, sevib.

Doğrudan da, gözəl müğənninin ifasında səslənən hər hansı bir mahnı qeyri-ixtiyari olaraq ürəklərdə emosional hissler yaradır. Ya fikrini qanadlandıırıb xəyala daldırıb, ya da ürəyində yaranmış sevinclə, kədərlə həməhəng səsləşir. Minlərlə musiqisəvər Cabbar Qaryağdioğlunun, Bülbülün, Rəşid Behbudovun, Rübəbə Muradovanın və Şövkət Ələkbərovanın oxumalarında bunu əyani surətdə görüb, hiss edib. Vaxt olub ki, bu sənətkarların oxumaları kiminsə qəlbində məhəbbət gözü salıb, ötüb keçmiş xatiratları oyadıb. Ya da iş elə gətirib ki, kədərli mahnı notları bir vaxt baş vermiş nisgilli bir hadisəni yada salıb, adamı kövrəltməyə məcbur etmişdir.

Görkəmlı Azərbaycan müğənnisi Şövkət Ələkbərovanın ifasında səslənən saysız-hesabsız mahnılar bilavasitə belə sehra malik vokal nümunələridir.

Laylalar... Laylalar həmişə təzə və təravətlidir. O, hər doğulan uşaqla yenidən dünyaya gelir. Ona görə də eldə, obada deyirlər ki, laylaların ömrü dünyadakı insanların ömrü

qedərdir. Bir də onu deyirlər ki, laylalar insana başqasının dərdinə şerik olmaq, hössəsləq, mehribanlıq, səmimilik dəri verir. Təsadüfi deyil ki, laylaların intonasiyaları sonralar lirik məhəbbət mahnılarda yenidən eşidilməye başlayır. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnılarda, təsniflərdə, müğamlarda, bəstəkarlıq nümunələrində layla intonasiyalarının eks-sədaları xüsusiyyətli duyulur. Bunu müğənninin özü də etiraf edirdi:

- Adamlarda bəzi xüsusiyyətlər irsi olduğu kimi, mahnılarımızda da layla intonasiyaları irdisidir. Biz dünyaya göz açıb onları elə-bələcə görmüşük. Qəlbimizin istisi ilə onları qızdırıb yenidən pərvazlandırmışık. Hardandır mahnılarımızda bu istilik, bu həzinlik, bu layla intonasiyaları? Mənə belə gelir, bütün bunları nənə və babalarımız genetik yolla bize ötürmüslər.

Şövkət Ələkbərovanın sözlərində bir həqiqət vardır. Onun zəngin musiqi bioqrafiyası bunu bir daha təsdiqləyir. Müğənni sözün əsl mənasında musiqicilər ailəsində (1922-ci ildə oktyabrın 20-də Bakıda) dünyaya göz açmışdır. Atası Feyzulla qızığın müğam aşığı idi. Anası Hökumə tar çalırdı. Qardaşı Paşa da musiqiçi idi. Bir sözlə, onların evindən heç vaxt tar, qaval, mahnı səsi əskik olmurdur. Sözsüz ki, belə bir aləmdə böyük Şövkətə bu musiqili mühit əməlli-başlı təsir edir, onda sənətə məhəbbət hissi oyadırdı. Ona elə gelirdi ki, ancaq musiqi üçün yaranıb, musiqisiz yaşaya bilməz. Bu, o illər idi ki, onda Şövkət Bakı müəllimlər evində yeni fəaliyyət göstərən bədii özfəaliyyət dərnəyinə ayaq açmışdı. Sənətin əzablı, köynəkli yollarının acısını, şirinini təzəcə dadmağa başlamışdı.

1938-ci ildə Şövkətin həyatında elamətdar bir hadisə baş verdi. O, müğənni Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk doft opera səhnəsində çıxış edib,

öz məlahətli səsi ilə hamını heyran qoydu. Konsertdən sonrakı təbrik etdənlər arasında görkəmli bəstəkar Üzeyir Hacıbəyov da vardi. O, Şövkətin çıxışından məmənun olduğunu söyləyib, tövsiyə və təkliflərini bildirdi. Dedi ki, «sosin də yaxşıdır, oxumağın da, səhnə davranışın da. Bütün bunlar sənin yaxşı müğənni olacağına zəmanət verir. Amma arxayılaşmaq olmaz. Ona görə ki, mən sənə, qızım, filarmoniyada təşkil etdiyimiz dörd sosli xorda möşğul olmayı mösləhot görürom.

Şövkət Ələkbərova böyük bəstəkarın tövsiyə və mösləhotı ilə 1938-ci ildən 1945-ci ilə kimi filarmoniyadakı fəaliyyət göstərən dörd soslı xorun solisti oldu. O, burada ilk illər «Qarabağ şikostası» və «Lolo» xalq mahnısının solo ifaçısı kimi çıxış etməyə başladı, sonralar isə öz repertuarını daha da genişləndirdi. Şövkət Ələkbərova burada böyük potensial imkanları olan bir müğənni kimi tanıdı. Məlahətli və yapişlı səsi, ifa manerasının təzəliyi musiqi həvəskarlarının diqqətindən yayınmadı.

Böyük sohnədə ilk kövərk addımlarını atanda Şövkət Ələkbərova hiss etdi ki, professionallığını artırmaq üçün mütləq musiqi tohsili almalıdır. Ona görə də o, 1938-ci ildə sənədlərini Bakı Musiqi Məktəbinə verdi. Burada Hüseynqulu Sarabskinin sinifində müğamların, Azərbaycan xalq mahnılarının sırlarını və incəliklərinə yiyələnməyə başladı.

Hüseynqulu Sarabski Azərbaycan opera sənəti tarixində böyük xidmətləri olan sənətkar idi. Təlobolorın hamisi onu ürəkdən sevirdi. Şövkət Ələkbərovanın da öz müəllimini böyük məhəbbəti vardi:

- Hüseynqulu Sarabski olduqca ciddi adam idi. Özü mahnı ifaçılığı sənətini gözəl bədiliyi üçün hamının belə olmasını istəyirdi. Pedaqoji fəaliyyətində xüsusi bir keyfiyyət diqqəti cəlb edirdi. O, nozoriyyə ilə təcrübəni

həmişə əlaqələndirməyə çalışardı. Yaxşı yadimdadır. Məcnun haqqında söhbət salanda əvvələc bu obrazın nezəri xarakteristikasını verərdi, sonra özü rola girib həmin obrazı gözlərimiz qarşısında canlandıırırdı.

Hüseynqulu Sarabskinin müğamlara xüsusi məhəbbəti vardı. Deyərdi, müğamlar dürdür, incidir, naşı oxuyan olində bu incilər öz parlaqlığını, öz gözəlliyini tamamilə itirir. Müğamların taleyi siz müğənnilərdən asılıdır. Siz onları öldürüdə bilərsiniz, yaşada da.

Nizaminin, Füzulinin, Sədinin şerlərinin xırıldarı idi. Zahiri bəzək-düzəyi, yalançı və aldadıcı təmtəraqı xoşlamazdı. O, təbiilik aşığı idi. İfaçılıq sonətində də bunu tələb edirdi. Mən müəllim Hüseynqulu Sarabskidən çox şey görüb-götürmüşəm...

Şövkət Ələkbərovanın ilk yaradıcılığı qanlı-qadallı müharibə illərinə düşüb. O vaxtlar müvəqqəti olaraq filarmoniyadan musiqi sədaları kosılmışdı. Ona görə də ələb-çağıranların günləri qospitallarda, cəbhə xəstəxanalarında keçirdi. Başqa sənət dostları kimi, gənc müğənni Şövkət Ələkbərovanın da repertuarında nikbin, mübariz ruhlu mahnılar üstünlük təşkil edirdi. Onun döyüşçülər qarşısında ilk çıxışı 1941-ci ildə Tbilisidə Navtulluqı qospitalında olmuş, əsgərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. O vaxt Şövkət Ələkbərova ilə birlikdə həmin konsertdə iştirak etdən Azərbaycanın xalq artisti, görkəmli müğənni Xan Şuşinski sonralar o günləri xatırlayıb deyərdi:

- Yaman çətin dövrlər idi. Döyüşçülər qarşısında hor mahnını oxumaq olmurdu. Yadimdadır, Navtulluqı qospitalında əsgərlərə mən «Mənsuriyyə» oxudum. Sonra nikbin ruhlu xalq mahnıları ifa etdim. Baxıb gördüm ki, yaralı döyüşçülər arasında canlanma yaranıb. Deməli, onların qəlbindən xəbər vermişəm. Sevincdən qəlbim dağa döndü.

Döyüşçülər «Xana eşq olsun!» - deyə məni döñə-döñə alqlısladılar.

Məndən sonra Şövkət çıxış etməliydi. O vaxt o, nərmə-nazik bir qız idi. Mənə nisbetən təcrübəsi az olduğuna görə ehtiyat etdim. Dedim birdən qorxub büdrəyər, əsgərlər qarşısında biabır olar. Sən demə, səhv eləmişəm. O, bəstəkar Cahangir Cahangirovun «Yun corab» mahnısını oxudu. Məlahətli, həzin səsi bir anın içində hamını sehrleyib ale aldı. Mahnını qurtaran kimi əsgərlər yerbəyerdən dedilər: «Bir mahni da oxuyun! Bir mahni da oxuyun!»

Beleliklə, onu həmin görüşdə 7-8 dəfə yenidən səhnəyə çıxmışa məcbur etdilər. Mən tamam mat-məöttəl qalmışdım. Ona baxıb öz-özüma fikirləşirdim: «Belə gözəl səsi olan müğənninin heç nadən qorxusu yoxdur»...

Ağır mühərribə illərində müğənni Şövkət Ələkbərovanın döyüşçülər qarşısında belə qeyri-adi çıxışları çox olmuşdur.

Onun ifasında Üzeyir Hacıbəyovun «Addimla, əsgər», «Şəfqət bacısı», Cahangir Cahangirovun «Yun corab», Səid Rüstəmovun «Qəhrəmanı», Ağabacı Rzayevanın «Gözəl mənəni», Süleyman Ələsgərovun «Gözleyirəm», Şəfiqə Axundovanın «Məni yada salırı?» ve s. mahni və romansları yaralı döyüşçülərdə özlərinə inamı artırır, onları mübarizəyə ruhlandırdı. O vaxtlar müğənninin səsi gah radio dalğalarından, gah cəbhədən, gah da qospitallardan galirdi. Hərdən də o, vəqonda, yaxud yüksək maşını üzərində düzəldilmiş kiçik «səhnə»də oxumalı olurdu. Bütün bu çətinliklərin müqabilində heç vaxt şikayətlənib, yoruldum, usandım demirdim. Əksinə alman faşizmi ilə mübarizədə az-çox onun da payı olduğuna sevinirdi. Gənc müğənninin ifaçılığını əvvəlcədən yüksək qiymətləndirən dahi bəstəkar

Üzeyir Hacıbəyov «Vətən uğrunda» jurnalının 1945-ci il 2-3-cü nömrəsində çap etdirdiyi «Sovet Azərbaycanının çiçəklənən incəsənəti» məqaləsində onun adını görkəmli sənətkarlarla yanaşı çəkmışdır: «İstdedadlı ifaçılar olmadan milli sənətin temtəraqlı inkişafı da ola bilməz. Azərbaycanda Sovet hakimiyyəti dövründə milli incəsənətimizin ustaları yaranmışdır. Bunlardan SSRİ xalq artistləri Bülbül Məmmədov, Şövkət Məmmədova, Azərbaycanın xalq artistləri H.A.Hacıbabayev, Həqiqət Rzayeva, Qurban Pirimov, Xan Şuşinski, əməkdar artistlərdən Bünyadzadə, Mustafayev, Ağalarov, gənclərdən Sara Qədimova, Zəhra Rəhimova, Şövkət Ələkbərova, Fatma Mehrəliyeva və başqalarını göstərmək olar».

Ağır mühərribə illərində musiqi kəhkəşanında parlamaga başlayan Şövkət Ələkbərova illər keçidkə eldə-obada şöhrətlənib xalqın sevimlisinə çevrilirdi.



Şövkət Ələkbərovanın 1945-50-ci illər repertuarı zəngin və çoxçalarlı idi. Konsert programında muğam, təsnif, xalq mahnıları, nəğmələr, Zaqqafqaziya və dünya xalqlarının mahnıları üstünlük təşkil edirdi. Səsi gah efirdən, gah M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının estradasından, gah da respublikanın şəhər və kəndlərində galirdi. O vaxtlar əsasən Məmmədağa Muradovun, Paşa Ələkbərovun müşayiəti ilə çıxış edirdi. Onun musiqisevərlərə hər bir görüşü əsl bayrama çevrilirdi.

Şövkət Ələkbərova heç kəsi təkrarlamayan və özü də təkrar olunmayan orijinal sənətkardır. Məlahətli, yumşaq tembrli səsi olan müğənninin ifaçılığı üçün yüksək vokal

mədəniyyəti, dörin emosionallıq və lirizm səciyyəvidir. Məlahətli gəzışmələr, improvisasiya ustalığı Şövkət Ələkbərovanın muğam yaradıcılığının əsas möziyyətlərindəndir. Əllinci illərdə müğənninin ifasında lento alınmış «Qaragılı», «Ay qız, kimin qızısan», «Sarı bülbüл», «Üç telli durna», «Kurd qızı», «Kəklik», «Gəlmədin», «Gəlsin-gəlməsin», «Sənətkara aşiqəm», «Sənə də qalmaz» və onlarla başqa mahnılarda bu keyfiyyətlər xüsusilə güclüdür. Bir sözə, Şövkət Ələkbərova daim arayıb-axtaran, yenilik hissi ilə yaşayan, zamanla həməhəng addımlayan sənətkardır. Elə buna görə də onun oxuduğu mahnılar müəyyən müddət populyar olub, sonralar köhnəlib öz təravətini itirmir. Şövkət Ələkbərovanın mahnıları həmişə təzə-tədir. Bu mahnılar zaman möhdudiyyəti bilmir, bütün dövrlərə öz emosionallığını qoruyub saxlayır. Bunun səbəbini müğənninin özü belə izah edirdi:

- Heç vaxt xoşuma gəlməyən, ürəyimə yatmayan mahnı oxumamışam. Hər bir mahnını ürəyimin odu ilə isidib sonra ifa etmişəm. Ömrüm boyu özümü əziyyətə salmışam. Hər mahnı üçün yeni ifa manerası arayıb-axtarılmışam. Ən başlıcası iso, başqa oxuyanları təkrarlamamağa çalışmışam. Tez-tez eşidirəm deyirlər: «Şövkət xanım, sizin mahnılar uzunömürlü olur, buna səbəb nədir?» Səbəb odur ki, ürəyimin qanımı, hissimi qatmışam o mahnılara.

...Müğənninin qəlbinin odunda isinib, hiss və düşüncələrinin işığında oto-qana dolan və ömürlük həyata vasiqə alan belə mahnıları olduqca çoxdur: «Lay-lay», «Bakılı qız», «Piçıldışın ləpələr», «Sən güləndə», «Ay işığında», «Əziz ana», «Söz olmasaydı» və s. Nadir səslə müğənni bu mahnılarla elə bil insan hisslerinin gözə görünməz xüsusiyyətlərini, psixoloji-emosional çalarlarını rəsm edir.

*Şövkət Ələkbərova konsert zamanı*

Şövkət Ələkbərova musiqisəvərlər qarşısında həmişə zəngin və orijinal repertuarla çıxış edən sənətkarlardandır. Müğənnininin 1960-1980-ci illəri ohadə edən ifaçılıq programına nəzər yetirsək, bu zənginliyi, bu orijinallığı bütün aydınlığı ilə görə bilərik. Onun repertuarında əsrlərin sınağından çıxmış müğamlar, tosniflər, xalq mahnıları və bir də müxtəlif dəst-xottlı bəstəkar neşmələri toplanmışdır. F.Əmirovun, S.Rüstəmovun, C.Cahangirovun, S.Ələsgərovun, T.Quliyevin, Ə.Abbasovun, Q.Hüseynlinin, A.Babayevin, H.Xanməmmədovun, R.Mirişlinin bir çox mahnılarının ilk ifaçısı Şövkət Ələkbərova olmuşdur. Xalq artisti, iki dəfə Dövlət mükafatı laureatı, bəstəkar Fikrət Əmirov deyərdi:

- Şövkət xanımın ifasında bir neçə mahnım söslənilə. O, mahnını sadəcə olaraq qiraöt etmir, bu mahnıları yaşaya yaşaya, yarada-yarada oxuyurdu. Nəcə deyərlər, mahnının

arxitonikasını yaradırdı. Buna görə də mən cəsarətlə Şövkət Ələkbərovani bəstəkar təbli nəğməkar adlandıram. Müğənni ifa etdiyi hər bir əsəri yaradıcılıq süzgəcindən keçirir, onları özünəməxsus rəngarəng və gözəl boyalar, maraqlı musiqi çalarları vasitəsilə zənginləşdirirdi. Bu keyfiyyətlər Şövkət Ələkbərova yaradıcılığına xas olan ən başlıca cəhətlərdəndir. Mənə belə gəlir ki, orijinal ifa manerasına, məlahəti səsə malik olan müğənni Şövkət Ələkbərova dövrün görkəmləi sənətkarı kimi musiqi tariximizə düşəcəkdir.

...Müğənni Şövkət Ələkbərovanın repertuarında özüne əbədi məskən salmış saysız-hesabsız populyar mahnılar vardır. «Gözünə qurban», «Qadan alım», «Yaşa könül», «Niya döndü», «Getmə, amandı», «Arzuya bax, sevgilim», «Bir könül sindirmişam», «Oxu tar», «Ağ çıçak», «Dərələr», «Çay», «Durnalar» mahnıları müğənninin ifasında səsləndiyi gündən xalqın dilinin əzbərinə çevrilmişdir.



Cox zaman bənzərsiz məlahəti səsi xoş ətrile hamını özüne cəlb edən qızılğılə bənzədir. Şövkət Ələkbərovanın səsi bilavasite belə qüdrətə malik səslerdəndir. Dünyanın bir çox ölkələrində (Fransa, İsveçrə, Sri-Lanka, Əfqanistan, Hindistan, Misir Ərəb Respublikası, İran, Türkiye, AFR) onun səsinin sehrinə düşənlər çox olmuşdur. Respublikanın xalq artisti, mərhum tarzən Hacı Məmmədov deyərdi:

- Şövkət xanımla dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşuq. Onun çıxışları hər yerdə məhəbbətə

qarşılanırırdı. Heç yadımdan çıxmaz, 1965-ci ildə İranın «Xaneyi cavanan» («Cavanlar klubu») bizi öz ölkələrimə dəvət etmişdi. Burada xeyli konsert verdik. Şövkət xanımı tarda mən, pianoda Vasif Adıgözəlov müşayiət edirdi. Konsertlərimiz böyük uğurla keçirdi. Konsertlərin birində Şövkət xanım «Şahnaz», «Qatar», «Mirzə Hüseyn segahı» və başqa muğamları oxudu. Mən o vaxta qədər elə ifa görməmişdim. Müğənninin səsi bəndi-bərəni vurub dağıdan güclü dağ çayına bənzəyirdi. Tarın pərdələrinə sığmayırdı bu səs. Tez-tez tarın pərdələrini itirib tapa bilmirdim. Həssas dinləyicilər o saat bunu hiss edib müğənnini alqışlayırdılar, üstüne gül-çiçək yağırdırlar. Konsertdən sonra məşhur İran violinçel çalanı Ə.Təcvidi bir səbət gül ilə Şövkət xanımı təbrik edib bağrına basdı. Dedi: «Şövkət xanım hələ də səsinizin sehrində çıxa bilmirəm. Cox güclü səsiniz var. Dinləyicilərdə unudulmaz təəssürat yaradır. Müğənni üçün bu, böyük xoşbəxtlikdir».

Xarici ölkələrin mətbəti onun bənzərsiz ifaçılığı barədə çox yazmışdır. Hindistan qəzetləri Şövkət xanımı «sehrkar səsli müğənni», Fransa mətbəti isə «mahniları ilə öz xalqı haqqında xoş təəssürat yaradan müğənni» adlandırmışdır.

Müğənni qastrol səfərlərində olarkən ruhunu oxşayıb könlünə yatan dünya xalqlarının mahnılarını tezliklə öyrənib öz repertuarına daxil edirdi. Vaxtilə onun ifasında lento alınmış və indi musiqi fondumuzun incisino çevrilmiş seneqal mahnisı «Sani», «Sevgi», «Salınacaq», ərəb mahnisı «Şələbiyyə», xalq mahnisı «Sevgilim xoş gəlmisin!», «Kamança», «Lirik mahni», tacik xalq mahnisı «Gülü-gülüzaranı» və s., mahnılar möhz belələrindəndir.

Şövkət Ələkbərovanın yaradıcılığında qədimliklə müasirlilik, xəlqiliklə bəşərlik əbədi vəhdətdədir. Azə-

baycanın xalq rəssamı Səttar Bəhlulzadə müğənninin konsert repertuarını güllü-ciçəkli çəmənzara bənzədirdi. Deyirdi: Şövkət xanımın musiqi gülüstanı olduqca varlı və əlvandır. Bu gülüständə insanın hisslerinə hakim kəsilən, hətta adamı məst edən güllər, ciçəklər həddən ziyanadır. Bu gülüstanın ətrini duymaq böyük xoşbəxtlikdir. Mən xoşbəxt adamam ki, bu görkəmli müğənni ilə həməsr olmuşam, onun mahnı çəmənzarlarının rahiyyəli ətrini duymuşam.



Müğənni Şövkət Əlekberova el arasında çıxmış xalqa bağlı sənətkardır. O, həmişə xalqdan güc almış, xalqa arxalanmışdır. Ona görə də müğənninin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1954-cü ildə respublikanın əməkdar artisti, 1959-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Hər bir həqiqi sənətkar sənət aləmində parlaq dan ulduzuna bənzəyir. Belə sənətkarlar sənət kehkəşanında tez parlayıb tez də ömürlərini başa vurmurlar. Müğənni Şövkət Əlekberova sənət kehkəşanında parlayan belə nurlu dan ulduzlarından biridir. Hələ çoxları bu ulduzun nuruna qərq olacaq, onun işığında neçə-neçə layla mayalı mahnilarımızın əsrarəngiz ruhunu duyacaqdır.